

**AZƏRBAYCAN RESPUBLİKASININ  
AUDİTORLAR PALATASI ŞURASININ  
QƏRARI**

**Bakı şəhəri**

**№283/5**

**21 dekabr 2016-cı il**

**Dempinq və haqsız rəqabətə qarşı mübarizəyə dair tədbirlər sistemi barədə**

“Azərbaycan Respublikasında Auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)” və Palatanın 2016-cı il üzrə iş planının 1.23-cü “Dempinq və haqsız rəqabətə qarşı tədbirlər sisteminin işlənilib hazırlanması və tətbiqi” bəndinin icrası ilə əlaqədar Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəisi M.Abbasov tərəfindən təqdim edilmiş layihəni müzakirə edərək Auditorlar Palatasının Şurası

**QƏRAR ALIR:**

1. “Dempinq və haqsız rəqabətə qarşı mübarizə barədə” Təlimat təsdiq edilsin və bu istiqamətdə işlənilib hazırlanacaq tədbirlər sisteminin birinci mərhələsi kimi qəbul edilsin (əlavə olunur).

2. Auditor xidməti bazarında dempinq və haqsız rəqabətə qarşı mübarizəyə dair tədbirlər sisteminin işlənilib hazırlanması və tətbiqinin reallaşdırılmasına nail olmaq məqsədilə təqdim edilmiş Plan-proqram təsdiq edilsin (əlavə olunur) və həmin proqrama uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilsin:

2.1. Palata Şurası adından auditor təşkilatlarını və sərbəst auditorları auditor xidməti bazarında dempinqə və haqsız rəqabətə qarşı mübarizəyə səsləyən müraciət bəyənilsin (əlavə olunur) və onların nəzərinə çatdırılsın;

2.2. Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərindən aşağı qiymətə bağlanmış audit müqavilələrinin mütəmadi tədqiqi məqsədemüvafiq hesab edilsin;

2.3. Auditorlar Palatası Şurası yanında “Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitə” yaradılsın;

2.4. Dempinqə və haqsız rəqabətə qarşı mübarizəyə dair simpoziumlar, dəyirmi masalar və seminarlar təşkil edilməsi məqsədemüvafiq hesab edilsin;

2.5. Dempinqə qarşı mübarizə məqsədilə auditdə qiymətqoymaya dair vahid yanaşmanın formalaşdırılması məqsədilə auditor yoxlamasının mövcud dəyərinin hesablanması metodikası təkmilləşdirilsin və tətbiqi təmin edilsin;

2.6. Auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə keyfiyyətsiz audit aparmış auditorlara qarşı təsir tədbirləri görülərkən “Auditor xidməti sahəsində araşdırma və intizam tədbirləri sistemi” barədə Palata Şurasının 2015-ci il 25 noyabr tarixli 269/1 nömrəli qərarına istinad olunsun;

2.7. Audit sahəsində tender qaydalarının və auditor seçiminin meyarlarının işlənilib hazırlanması məqsədemüvafiq hesab edilsin;

2.8. Auditor xidməti bazarında haqsız rəqabətin əlamətləri müəyyənləşdirilsin və təsdiq edilsin;

2.9. Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə partnyorluq sazişinin bağlanması məqsədemüvafiq hesab edilsin;

2.10. Dempinq və haqsız rəqabətə qarşı mübarizəyə dair mövzular auditorların ixtisasartırma kursunun tədris proqramına daxil edilsin.

3. Bu qərarın və qərarın 2-ci və 2.1-ci bəndlərində göstərilən materialların bir həftə müddətində Azərbaycan və ingilis dillərində Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

**ŞURANIN SƏDRİ**

**V.NOVRUZOV**